

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**Coğrafiya fakultəsi  
Geodeziya və kartografiya kafedrası**

**Bakalavr pilləsində tədris olunan  
“Müasir ölçmə texnologiyaları”  
fənni üzrə**

**P R O Q R A M**

**BAKİ-2016**

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**Bakalavr pilləsi üçün**

**050640 - “Geodeziya və xəritəçilik mühəndisliyi”**

**İPF-B11 - “Müasir ölçmə texnologiyaları”**

Program Bakı Dövlət Universiteti  
Coğrafiya fakultəsinin Elmi Şurasının  
iclasında təsdiq edilmişdir.  
(Protokol № 01, 05.10.2016-cı il)

**BAKİ-2016**

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**Bakalavr pilləsi üçün**

**050640 - “Geodeziya və xəritəçilik mühəndisliyi”**

**İPF-B11 - “Müasir ölçmə texnologiyaları”**

**BAKİ-2016**

Elmi redaktor: professor İmanov Fərda Əli oğlu

Tərtib edənlər: professor Qocamanov Məqsəd Hüseyn oğlu  
Həsənov Əhməd Sərhad oğlu

- Rəy verənlər:
1. Socar, Geofizika və geologiya idarəsi KGİB-nin rəisi, g.m.e.d. Vəliyev Hümbət Ömər oğlu
  2. Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının müdürü c.e.d., prof. Qəribov Yaqub Əli oğlu

## **İPF-B11 – MÜASİR ÖLÇMƏ TEXNOLOGİYALARI**

### **İzahat vərəqi**

**Fənnin öyrənilməsinin məqsəd və vəzifələri:** Fənnin tədrisində əsas məqsəd tələbələri müasir ölçmə texnologiyalarının iş prinsipləri, geodeziya işlərinin yerinə yetirilmə əməliyyatları, differensial və integrallı naviqasiya sistemləri, GPS ölçmələrində istifadə olunan koordinat və vaxt sistemləri haqqında və s. məlumatlarla tanış etmək və müxtəlif geodeziya koordinat sistemlərində məntəqələrin qarşılıqlı vəziyyətinin təyini metodlarını və ən məşhur təhlil program topluları ilə işləmək bacarığını öyrətməkdən ibarətdir.

Bu fənnin tədrisi nəticəsində bakalavr **bilməlidir**:

- müasir texnologiyaların ənənəvi ölçmə vasitələrinə nisbətən üstün və çatışmayan cəhətlərini;
- istifadə sahələrini, xüsusiyyətlərinə və qiymətlərinə görə xətaların növlərini;
- müasir elektron, teodolit və taxeometrlərin iş prinsiplərini;
- lazer və rəqəmsal nivelirlərin iş prinsiplərini;
- qlobal peyk naviqasiya sistemlərinin iş prinsipinin fiziki əsaslarını;
- qlobal peyk naviqasiya sistemlərinin iş prinsipinin həndəsi əsaslarını;

**bacarmalıdır**:

- plan, xəritə və aeroşəkilləri sərbəst oxumağı və onlar üzərində müxtəlif məsələləri həll etməyi;
- elektron, lazer və rəqəmsal ölçü alətlərilə sərbəst işləməyi;
- qlobal peyk naviqasiya sistemləri vasitəsilə planalma işlərini;
- ölçmə nəticələrinin kameral hesablamalarını;
- ölçmə nəticələrinə görə 2D/3D modelləri qurmağı.

Müasir ölçmə texnologiyaları fənninin tədrisi nəticəsində “Geodeziya və xəritəçilik mühəndisliyi” ixtisasına yiyələnmiş mütəxəssislər aşağıda göstərilən biliklərə yiyələnməlidir:

- müasir ölçmə texnologiyaların nəzəri əsasları;
- istifadə olunan koordinat sisteminə görə koordinatların mütləq və nisbi təyinətmələri,
- müşahidələrin statistik, dinamik və kinematik üsullarla aparılması,
- ölçmələrin dəqiqliyi,
- eyni vaxtda və ardıcıl aparılan müşahidələri,
- koordinatların təyin edilməsinə təsir göstərən səhvlər və onların təsirinin azaldılması,
- həndəsi faktorlar və onlar arasında əlaqəni təyin etmək,
- aldıqları bilikləri praktiki məsələlərin həllinə tətbiq etmək bacarığı.

**Təvsiyyələr:** Məşğələ dərslərinin keçirilməsi zamanı müasir ölçmə alətləri və ölçmə nəticələrinin kameral təhlili vasitələri ilə tanışlığa üstünlük verilməli, qlobal peyk naviqasiya, integrallı naviqasiya idarəetmə və nəzarət sistemlərinin prinsipal sxemlərinin əyani tədrisi təşkil edilməlidir.

**Fənnin tədrisi üsulları:** Müasir ölçmə texnologiyaları fənninin nəzəri materialları mühazirə, praktiki dərslər isə məşğələlər şəklində tədris olunurlar. Dərsin gedişati zamanı didaktiv metodlardan geniş istifadə olunmalıdır, tələbələrlə dialoq rejimində, sual-cavab, fərdi işlərin yerinə yetirilməsi, müqayisəli təhlil və s. tədris üsullarından istifadə edilməlidir.

**Fənnin tədris planında yeri:** Müasir ölçmə texnologiyaları fənni “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri dördüncü kursun payız 7 semestrində 90 saat həcmində tədris olunur. Onlardan 45 saatı mühazirə, 45 saatı isə məşğələ dərslərindən ibarətdir.

## Mövzular üzrə saatların paylanması

Sıra Nösi	Mövzular	Cəmi saat	O cümlədən		
			Müh. saat	Məş. saat	Sərb. iş saat
1	2	3	4	5	6
1	Müasir ölçmə texnologiyaları fənnin məqsədi və vəzifələri	4	2	2	-
2	Müasir ölçmə texnologiyaları və onların klassik texnologiyalardan fərqli cəhətləri	4	2	2	-
3	GPS-in yaranma və tarixi haqqında ümumi məlumat	4	2	2	-
4	Qlobal peyk naviqasiya sistemlərinin quruluşu	4	2	2	-
5	Peyk naviqasiya sistemlərinin iş prinsipinin fiziki əsasları	4	2	2	1
6	Qlobal peyk naviqasiya sistemlərinin iş prinsipinin həndəsi əsasları	4	2	2	1
7	Fəza geodezik xətti kəsdirməsi və ondan peyk naviqasiya sistemində koordinatların təyinində istifadə	4	2	2	1
8	Peyk naviqasiya sistemindən istifadəyə əsaslanmış geodezik ölçmə texnologiyaları	4	2	2	-
9	GPS sisteminə əsaslanan peyk texnologiyasında koordinat sistemləri	4	2	2	1
10	Peyk ölçmələrində səhvlerin əsas mənbələri və onların təsirlərinin azaldılması üsulları	4	2	2	1

11	GPS faza ölçmələrində aparıcı titrəyiş fazasının pilləli fərqləri	4	2	2	-
12	Peyk ölçmə texnologiyası bazasında qurulan Geodeziya istinad şəbəkəsinin (GİŞ) təsnifatı	4	2	2	1
13	Peyk ölçmə texnologiyalarının yekun hesablamaları	4	2	2	1
14	Elektron teodolit və taxeometrlərin quruluşu	4	2	2	-
15	Teodolit və taxeometrlərin klaviatura sistemi	4	2	2	-
16	Alətin menyu sistemi	4	2	2	-
17	Elektron teodolit və taxeometrlərin ölçmə əməliyyatlarına hazırlanması	4	2	2	1
18	Elektron alətlərlə ölçmələrin yerinə yetirilməsi qaydası	4	2	2	-
19	Elektron taxeometrlə planalma işləri	4	2	2	
20	Elektron geodezik alətlərlə ölçmə nəticələrinin kameral hesablanması	4	2	2	1
21	Rəqəmli və lazer əsaslı nivelirlərin quruluşu	4	2	2	1
22	Rəqəmli və lazer əsaslı nivelirlərin iş prinsipi	4	2	2	-
23	Peyk texnologiyası əsasında yaradılmış trilaterasiya şəbəkəsi	4	2	2	-
<b>Cəmi:</b>		<b>90</b>	<b>45</b>	<b>45</b>	<b>10</b>

## **İPF-B11 - “Müasir ölçmə texnologiyaları”**

### **Mövzular və onların məzmunu**

**1. Müasir ölçmə texnologiyaları fənnin məqsədi və vəzifələri.** Müasir geodeziya texniki ölçmə texnologiyaları, vasitələri və program topuları haqqında ümumi məlumat. Onların tətbiqi və istifadə sahələri [1-4,5-7,8 ].

**2. Müasir ölçmə texnologiyaları və onların klassik texnologiyadan fərqli cəhətləri.** Klassik ölçmə texnologiyası və onun əsaslandığı geodeziya optik alətlər haqqında məlumatlar. Müasir ölçmə texnologiyasının əsaslandığı geodezik alət və aparatlar: GPS, peyk naviqasiya sistemləri, elektron teodolit və elektron taxeometrlər, lazer və rəqəmli nivelirlər [1-4,5,6,7,8].

**3. GPS-in yaranma və tarixi haqqında ümumi məlumat.** GPS sisteminin Azərbaycanda neft sənayesi sektorunda tətbiq olunması haqqında məlumat. Peyk sistemlərinin iş prinsipi. Peyk ölçmə texnologiyasında xətlərin ölçülməsi. Xətlərin ölçülməsində birtərəfli və ikitərəfli metodların tətbiqi [1-4,5-7,8].

**4. Qlobal peyk naviqasiya sistemlərinin quruluşu.** Sistemin alysistemləri. Kosmik sektor, yerüstü idarəetmə və nəzarət sektoru, istifadəçilər sektoru. Radiogörünüş zonaları [1-4,5-7,8].

**5. Peyk naviqasiya sistemlərinin iş prinsipinin fiziki əsasları.** Elektromaqnit dalğalarının yayılma sürəti və vaxtı. Dalğa ötürücüsü və qəbuledicisi. Məsafələrin ölçülməsinin vaxt, impuls, faza, tezlik metodları. Modullaşdırılmış və aparıcı dalğalar [1-4,6,7,8].

**6. Qlobal peyk naviqasiya sistemlərinin iş prinsipinin həndəsi əsasları.** Izosəthlər. Fəzada koordinatların təyini üçün ölçülmüş kəmiyyətlərin minimal sayı və növü. Məsafə və məsafələr fərqlərinin yaratdığı izosəthlər [1-4,6,7,8].

**7. Fəza geodezik xətti kəsdirməsi və ondan peyk naviqasiya sistemində koordinatların təyinində istifadə.** Yerin süni peykləri koordinatları məlum məntəqələr kimi. Tərs fəza geodezik kəsdirməsinin ölçülümiş elementləri. Psevdoməsaflər. Peyklərin efemeridləri [1-4,6,7,8].

**8. Peyk naviqasiya sistemindən istifadəyə əsaslanmış geodezik ölçmə texnologiyaları.** Peyk naviqasiya sistemində istifadə edilən koordinat sistemləri haqqında məlumatlar. Peyk sisteminin iş rejimləri. Kod və faza ölçmələri. mütləq və nisbi koordinat təyinətmələri [1-4,6,7,8].

**9. GPS sisteminə əsaslanan peyk texnologiyasında koordinat sistemləri.** ulduz koordinat sistemi. Geodezik koordinat sistemləri və onların dəyişdirilməsi. Ümumi Yer koordinatlarına keçid. WGS-84 koordinat sistemi. Peyk GPS texnologiyasına xas olan koordinat sistemlərinin transformasiyası metodları. Keçid parametrləri [1-4,5,6,7,8].

**10. Peyk ölçmələrində səhvlerin əsas mənbələri və onların təsirlərinin azaldılması üsulları.** Peyk ölçmələrində əsas səhv mənbələrinin təsnifatı. Peyklərin efemeridləri ilə əlaqədar səhvlerin mənbəyi və onların təsirinin azaldılması metodları. Peyk ölçmələrinin nəticələrinə xarici mühit təsirinin uçotu [1-4,5,6,7,8].

**11. GPS faza ölçmələrində aparıcı titrəyiş fazasının pilləli fərqləri.** Birinci fərq. Ikinci fərq. Üçüncü fərq. Doplerin integrallı hesabı [1-4,5,6,7,8].

**12. Peyk ölçmə texnologiyası bazasında qurulan Geodeziya istinad şəbəkəsinin (GİŞ) təsnifatı.** Peklərlə Dövlət geodeziya şəbəkəsinin qurulması. AzPOS peyk naviqasiya və idarəetmə sistemi. Statika və RTK ölçmə üsulları. Qlobal və lokal GPS şəbəkə sistemində nəqliyyata nəzarət və onun idarə olunması [1-4,5,6,7,8].

**13. Peyk ölçmə texnologiyalarının yekun hesablamaları.** Qəbuledicilərdə aparılan ilkin hesablamalar. Ölçmə işləri qurtardıqdan sonra aparılan hesablamalar. Müasir emal (təhlil) proqramları haqqında məlumat [1-4,5,6,7,8].

**14. Elektron teodolit və taxeometrlərin quruluşu.** Optik vizir. Şaquli tuşlama vinti. Akkumulyator batareyası. Okulyar. Fokuslama vinti. Alətin

oturacağı və qaldırıcı vintlər. Obyektiv və daxildə bərkidilmiş elektron məsafəölçən (EDM). Displey. Klaviatura. Dairəvi taraz. Üfüqi tuşlama vinti [1-4,5,6,7,8].

**15. Teodolit və taxeometrlərin klaviatura sistemi.** Kursorun idarəetmə klavişləri. funksiyalar klavişləri. ikinci səviyyəli funksiyalar klavişləri. Displey düymələri. Skroller solagi. Informasiya daxiletmə zolağı. Simvol informasiyası [1-4,5,6,7,8].

**16. Alətin menyu sistemi.** Menyunun açılması.qaydası və bölmələrin seçilməsi. Menyu sisteminin elementləri: lazımı ölçü parametrlərinin qoyulması, bucaq, məsafə, meteoroloji ölçü vahidləri və s. [1-4,5,6,7,8]

**17. Elektron teodolit və taxeometrlərin ölçmə əməliyyatlarına hazırlanması.** Akkumulyator batareyasının yoxlanması, enerji ilə doldurulması və alətə qoşulması. Üçayağın qoyulması və alətin onun üzərində qurulması, lazer şaquli ilə mərkəzləşdirilməsi, oturacağının kobud və sonra elektron tarazla dəqiq üfüqiləşdirilməsi [1-4,5,6,7,8].

**18. Elektron alətlərlə ölçmələrin yerinə yetirilməsi qaydası.** Displeyə lazımı rejim funksiyasının və tətbiqi proqlamların çağırılması. Stansiya koordinatlarının yaddaşa daxil edilməsi. Üfüqi dairənin oriyentirlənməsi. Obyektə qədər olan məsafə, üfüqi və şaquli bucaq hesabatlarının götürülməsi [1-4,5,6,7,8].

**19. Elektron taxeometrlə planalma işləri.** Ərazinin planalması qaydası. Qütb üsulu. Perpendikulyarlar üsulu. Koordinatlar üsulu [1-4,5,6,7,8].

**20. Elektron geodezik alətlərlə ölçmə nəticələrinin kameral hesablanması.** Ərazinin sahəsinin hesablanması. Məntəqənin geodezik bağlanması və koordinatlarının hesablanması [1-4,5,6,7,8].

**21. Rəqəmli və lazer əsaslı nivelirlərin quruluşu.** Displey və onda verilən yazıların mahiyyəti. Alətin klaviaturası, texniki göstəriciləri [1-4,5,6,7,8].

**22. Rəqəmli və lazer əsaslı nivelirlərin iş prinsipi.** Enerji qidalandırma bloku. Alətin tamasaya tuşlanması və hesabat. Hesabatın dəqiqliyi [1-4,5,6,7,8].

**23. Peyk texnologiyası əsasında yaradılmış trilaterasiya şəbəkəsi.** Trilaterasiya şəbəkəsi haqqında ümumi məlumat. Müasir ölçmə texnologiyası

əsasında qurulmuş trilaterasiya şəbəkəsinin tarazlaşdırılması xüsusiyyətləri [1-4,6,7,8].

### **Fənlərarası və kurslararası əlaqələrin qurulması:**

Müasir ölçmə texnologiyaları fənni geodeziya, ali geodeziya, qravimetriya, astronomiya, coğrafiya, məsafədən zondlama, tətbiqi geodeziya, fiziki geodeziya, riyaziyyat, kartoqrafiya, fotoqrammetriya, geoinformatika və s. elmlərlə sıx bağlıdır. Müasir ölçmə texnologiyaları fənnini şərti olaraq aşağıda göstərilən bölmələrə ayırmaq olar:

1. Qlobal peyk naviqasiya sistemləri və onlarla bağlı məsələlər.
2. İnteqral naviqasiya sistemləri ilə bağlı məsələlər.
3. Elektron ölçü cihəq və alətləri, ölçmə texnologiyası və müasir emal programları ilə bağlı məsələlər.

Bu bölmələr öz aralarında sıx qarşılıqlı əlaqədə olub bir-birini tamamlayırlar. Eyni zamanda tələbələrdən geodeziya, ali geodeziya, qravimetriya, astronomiya, coğrafiya, geofizika, məsafədən zondlama, tətbiqi geodeziya, fiziki geodeziya, riyaziyyat, kartoqrafiya, fotoqrammetriya, geoinformatikadan xüsusi biliklərə yiyələnmələri tələb olunur.

**Tədris resursları:** Fənnin tədrisi üçün BDU-da müvafiq alət və avadanlıqlarla təchiz edilmiş kabinetlərdən, tədris vəsaitlərindən, müasir ölçmə proqramları ilə təmin olunan sürətli kompüterlərdən, plotter, projektor və s. tədris resurslarından istifadə edilir.

### **Sərbəst işlərin mövzuları**

1. Ölçmə səhvi, uyğunsuzluq, mütləq, nisbi, həddi və orta kvadratik səhvlər.
2. Müasir elektron taxeometrlər və onların iş prinsipləri.
3. Bucaqölçmə prinsipinin avtomatlaşdırılması və onun üstün cəhəti.
4. Yerin süni peyklərinin siqnallarına görə vəziyyətin təyin edilməsi.
5. Koordinatların təyin edilmə metodları.
6. Məntəqələrin qarşılıqlı (nisbi) vəziyyətinin təyini.
7. Peyk sistemlərindən alınmış ölçmələrin hesablanması.
8. Müşahidələrin keyfiyyətinin qiymətləndirilməsi.

9. Məsafələrin ölçülməsinin vaxt, impuls, faza, tezlik metodları.
10. Peyk sisteminin iş rejimləri. kod və faza ölçmələri.

## Ədəbiyyat

### Əsas

1. Q.Ş. Məmmədov, İ.H.Əhmədov, Geodeziya və kartografiyanın əsasları. Bakı-2012, 379s.
2. M.H.Qocamanov, Z.A. Bağmanov Geodeziya ölçmələrinin riyazi hesablanması. Bakı-2000, 176s.
3. M.H.Qocamanov, Geodeziya ölçmələrinin riyazi hesablanması. Bakı-2014, 280s
4. Q.Ş. Məmmədov, İ.H.Əhmədov, Geodeziya. Alı məktəblər üçün dərs vəsaiti. "maarif" nəşriyyatı. Bakı-2002,-520s.
5. A.A. Генике, Г.Г.Побединский «Глобальные спутниковые системы определение местоположения и их применение в геодезии», Москва-Картгеоцентр, 2004г. – 355с.

### Əlavə

6. S.E. Qəniyeva. Mühəndis geodeziyası. Bakı, 2011, -315s.
7. K.M. Антонович «Использование спутниковых радионавигационных систем в геодезии» Москва. - 2005г.-334с.
8. B.B. Глушков, К.К. Насретдинов, А.А. Шаравин. «Космическая геодезия: методы и перспективы развития». - Москва. -2002, -448с.